

I BÖLMƏ ÜMUMİ İQTİSADI MƏSƏLƏLƏR

UOT 330.44

*Hacıağa Baxış oğlu RÜSTƏMBƏYOV
i.e.d., prof. Bakı Dövlət Universiteti,
“Dünya İqtisadiyyatı” kafedrasının müdürü;*

Nicat Təbib oğlu İSAQOV

AZƏRBAYCANIN SOSİAL MÜDAFIƏ SİSTEMİNİN MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ

Xülasə

Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi və yoxsulluğun aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər ölkənin dünya üzrə reytinq və nüfuzuna təsir göstərir. Sosial müdafiənin gücləndirilməsi bu sahədə beynaxalq təcrübəyə əsaslanan yeniliklərin tətbiqini tələb edir. Məqalədə həm yoxsulluğun aradan qaldırılması, həm də sosial müdafiə sahəsində tətbiq edilən müaviniat, teminat və ünvanlı sosial yardımın nəticələrinin təhlil edilməsinə diqqət yetirilir. Məqalədə əldə edilən nəticələr sosial dəstəyin mürsəbət və mənfi təsirlərini üzə çıxarmağa və gələcəkdə təkmilləşdirilmə istiqamətlərini araşdırmağa şərait yaradır.

Açar sözlər: sosial müdafiə sistemi, pensiya təminatı, ünvanlı sosial yardım, ehtiyac, müaviniat, təminat

Giriş

Dünya təcrübəsində əhalinin sosial müdafiəsi aktiv və passiv növlərə bölünür. Aktiv sosial müdafiə iş qabiliyyətli əhali kütləsinə yönəldilərək onların özünü müdafiə etməsi üçün şəraitin yaradılmasını nəzərdə tutur. Bu insanlar, əmək bazارında aktiv iştirak etməklə və sosial siyorta vasitəsi ilə özlerini müdafiə etmək iqtidarına malik olurlar. Passiv sosial müdafiə isə iş qabiliyyəti olmayan və əhalinin sosial zəif təbəqəsinə yönəldilməklə birbaşa maddi dəstəyi ifadə edir. Sosial cəhətdən zəif əhali təbəqəsinə dəstəyin göstərilməsində dövlət bir neçə səbəbdən maraqlıdır. Əvvəla, dövlət sivil, hüquqi dövlət kimi fəaliyyətini həyata keçirirsə, insan hüquqları bəyannaməsinə uyğun olaraq layiqli həyat səviyyəsini təmin etmək və insan hüquqlarının qorunması onun birbaşa vəzifəsinə çevirilir. İkincisi, hər dövlət peşəkar işçi qüvvəsinin təkrar istehsalında maraqlıdır və bu, onun dövlət olaraq rəqəbatqabiliyyətliliyinə təsir göstərir. Üçüncüsü, aztəminatlıların sosial-iqtisadi cəhətdən dəstəklənməsi, bu əhali qrupunun iqtisadi vəziyyətinin yaxşılaşmasını stimullaşdırır və cəmiyyətdə sosial gərginliyi azaldır. Bu səbəbdən bazar münasibətləri ilə sosial müdafiənin qarşılıqlı fəaliyyətini yalnız bütün cəmiyyətin səviyyəsində deyil, həm də müxtalif sosial qrupların, ailələrin və fərdlərin səviyyəsində təhlil etmək lazımdır.

Sosial müdafiə sisteminin tərkibi və vəzifələri: nəzəri yanaşma və beynaxalq təcrübə


Sosial müdafiə – sosial və professional risklərdən, sosial mühitin mənfi amillərinin təsirindən müdafiəyə və nəticələrinin yumşaldılmasına yönələn tədbirlər kompleksidir. [2, s. 71] Məlumudur ki, əhalinin sosial müdafiəsinə:

- şəxsiyyətin, müxtalif sosial kateqoriyalar və qrupların həyat təminatı və fəaliyyətinə dəstək, tələbatların ödənilməsi, optimallıq həyat şəraitiin təmin edilməsi prinsipləri, metodları, qanunla müəyyən edilmiş dövlət sosial təminat tədbirləri və sosial müəssisələrin sistemi;

- vətəndaşların normal həyatında xəstəlik, işsizlik, ahılıq, əlillik, ailə başçısının itirilməsi və

diğer bu kimi risk hallarına karşı dövlət və ictimaiyyətin tədbirləri, fəaliyyəti, vasitələri; - iqtisadi transformasiya və bununla əlaqədar yaranan çətinliklər fonunda sosial cəhətdən zəif əhalı təbəqəsinə dövlət tərəfindən zəmanətli minimal köməkləri göstərmək üçün hüquqi və sosial-iqtisadi xarakterli kompleks tədbirləri aid etmək olar. [4, s. 192]

Aparılan araştırmalar nəticəsində sosial müdafiəni sistem olaraq aşağıdakı tərkibdə göstəribilərik:



Sosial müdafiənin əsas vəzifələrinə aşağıdakılardır:

- vətəndaşlara minimal sosial təminat və qanunvericiliklə müəyyən edilmiş sosial hüquqların reallaşdırılması, əsasən də pensiya təminatı, sosial xidmət, maddi dəstək və s. formasında həyata keçirilməsi;
- sosial müdafiə sisteminin dəyişən sosial-iqtisadi vəziyyətə uyğunlaşdırılması, o cümlədən sosial xidmətlər göstərən idarələr şəbəkəsinin inkişaf etdirilməsi, əhaliyə göstərilən sosial xidmətlərinin siyahısının genişləndirilməsi, sosial köməyin qeyri-dövlət formalarına dəstək, sosial iş sahəsində kadrların hazırlanması;

- əhaliyə göstərilən sosial dəstəyin aktiv formalarının – sosial psixoloji reabilitasiya, uyğunlaşma, özünü reallaşdırma və özünü təminetməyə köməklik, peşkar istiqamətlənmə və s. formaların geniş istifadə edilməsi;

- tamamlanmış sosial texnologiyaların formalasdırılması əsasında sosial müdafiənin təşkilinin təkmilləşdirilməsi, sosial xidməti və müdafiəni alan konkret şəxslə bağlı olan diferensial ya-naşmanın tətbiqi.

Sosial problemlərin həlli texnologiyasına baxdıqda bu, aşağıdakı mərhələlərdən ibarətdir:

- 1) sosial problemin həllinə sıfırış;
- 2) müştəridə sosial problemin mövcudluğu faktının qeydə alınması;
- 3) xidmətlər haqqında mütəxəssis;
- 4) sosial diaqnozun qoyuluşu;
- 5) sosial problemin həllinin strategiya və taktikasının hazırlanması;
- 6) müştərinin sosial probleminin həlli üzrə tədbirlərin həyata keçirilməsi;
- 7) sosial təsirin nəticələrinin keyfiyyəti olmasının qiymətləndirilməsi və nəzarətin təşkili;
- 8) müştəri ilə işin yekunlaşdırılması.

Bir qayda olaraq sosial müdafiə çox funksiyalı olub, daha çox sosial risklərə qarşı yönəlir. Beynəlxalq Əmək Təşkilatının mütəxəssislərinin fikrincə, sosial riski xarakterizə edən zaman insanlarin fərdi imkan və bacarıqlarından asılı olmayaraq onları minimal həyat səviyyəsi ilə təmin etmək zərurəti başa düşülməlidir. Bu zaman sosial risklərin nə dərəcədə tez-tez və təkrarlanaraq baş vermə ehtimalı, maddi köməyin optimal səviyyəsi, risk hallarının müddətinin uzunluğu və digər parametrlər də diqqət yetirilməlidir. Sosial risklərin nəticəsi kimi sağlamlığa ziyan, əmək qabiliyyətinin itirilməsi, ölüm, ixtiyarında (öhdəliyində) olanların sayı və digər hallar, iqtisadi risklərin nəticəsi kimi isə əmək qabiliyyətinin itirilməsi nəticəsində gəlirin itirilməsinin kompensasiya edilməsi, reabilitasiya və digər tibbi xidmətlərə görə xərclər çıxış edir. A.Əliyev və A.Quliyev hesab edirlər ki, işləyənlərin sosial riskləri təkcə işçidən deyil, əmək münasibətlərinin digər subyektlərdən da asılıdır və məsuliyyət bu subyektlər arasında bölüşdürülməlidir. [1, s. 103-104]


Hazırda əhalinin sosial müdafiə sisteminin inkişafında növbəti mərhələyə keçid baş verir ki, bu da dövlət sektorunun aparıcı rolunun əhalinin müxtəlif təbəqələrinə layıqli sosial müdafiə səviyyəsinin təmin edilməsi üçün əsas funksiyaları yerinə yetirən bir modeldən ictimaiyyətin nəzarət edəcəyi bir modelə keçidi olacaqdır. İctimaiyyətin və işgüzar dairənin əhalinin sosial müdafiəsi sisteminin prioritətlərinin və xüsusiyyətlərinin müəyyənləşdirilməsinə təsiri tədrisən artdıqdadır. Vətəndaş cəmiyyətinin (ictimai təşkilatların və birləşmələrin yaranması və inkişafi, xeyriyyə fondlarının, sosial layihələrin həyata keçirilməsinin, biznesin sosial məsuliyyətinin artırılmasının və s.) əhalinin sosial müdafiəsi sisteminin formalasmasında və fealiyyətində iştirakı tendensiyaları güclənir. Y.I. Xolostova və A.I.Yakovlevanın fikirlərinə görə, "sosial tərəfdəşlik ictimai yaşamı təmin edən geniş "sahə"dir və bu, müxtəlif səviyyələrdə, sferalarda orqanların və təşkilatların hərəkətli təmin etdiyi ictimai həyat fəaliyyəti, ictimai subyektlər arasında sosial əlaqələr və münasibətlərin həyata keçirildiyi sahədir". [7, s. 39-44] İctimai nəzarət biznes sektoru və hökumətin maliyyə dəstəyinə əsaslanaraq dövlət-biznes-vətəndaş sosial tərəfdəşlik yanaşması əsasında əməkdaşlığın qarantisi kimi çıxış edəcək.

Azərbaycanda sosial müdafiə sisteminin müasir vəziyyətinin təhlili

Azərbaycan Respublikasında keçid dövrünün ilk illərində baş verən sosial problemlər artıq həllini sosial müdafiə sistemi vasitəsilə tapmışdır. Bunu aztəminatlı ailələrə və işləyən əhaliyə verilən müavinətlərin həcmindən aydın görmək olar. 2020-ci ilin əvvəlinə ölkədə 1 270 559 nəfər pensiyaçı var, onlardan 58,4 faizi yaşa, 30,2 faizi əlliyyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. İşləyən pensiyaçılar ümumi pensiyaçıların 12,7 faiz, işləməyənlər isə 87,3 faizini təşkil edir. Pensiyaçıların cins tərkibi isə 42,7 faizi qadınlar, 57,3 faizi isə kişilərdən ibarətdir. Aylıq pensiyaların orta məbləği isə 263,6 manat olmuşdur. Ölkə üzrə minimum əmək pensiyasının məbləği 2017-ci il iyul ayının 1-dən 110, 2019-cu il mart ayının 1-dən 160, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunmuşdur ki, bu da minimum aylıq əməkhaqqının 80 faizini

təşkil edir. Qrafik 1-də ölkə üzrə pensiyaçılardan 2015-2020-ci illər üzrə bir sıra statistik məlumatları göstərilmişdir.

Qrafik 1.




Mənbə: Qrafik müəllif tərəfindən stat.gov.az materialları əsasında tərtib edilmişdir.

2020-ci ilin əvvəlinə ünvanlı dövlət sosial yardımına alan ailələrin sayı 72 170-ə çatmışdır. Bu da 298 881 ailə üzvünü əhatə edir ki, onlardan 159 088 nəfəri qadınlar, 162 561 nəfər isə uşaqlar olmuşdur. 2020-ci ilin əvvəlinə bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımının məbləği əvvəlki ilə nisbətdə 17,11 faiz artaraq 50,3 manata çatdırılmışdır. 2020-ci ilin iyun ayında isə ünvanlı dövlət sosial yardımına alan ailələrin sayı 1000-dən çox artaraq 84 100-ə çatmışdır. Bu isə 350 minden çox ailə üzvünü əhatə edir. Aşağıdakı qrafik 2-in məlumatlarına əsasən aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının 2015-2020-ci illər üzrə statistikası görünür. Beləliklə, son on ildə yoxsulluğun göstəricisinin ölkə üzrə 44,7 %-dən 4,8 %-ə qədər aşağı düşməsinə baxmayaraq ünvanlı sosial yardım alan həm ailələrin və onların üzvlərinin sayının, həm də ünvanlı sosial yardımının məbləğinin arttığını görürük. [9]

Uşaqların anadan olmasına görə birdəfəlik müavinət 2019-cu ilin aprelin 1-dən 109 manatdan 200 manata qaldırılmışdır. Üç yaşına qədər uşaqlara qulluqla əlaqədar müavinət isə bir yaşı yarımdən 44 manat, bir yaşı yarımdən üç yaşından kənara qulluğa görə isə 28 manat məbləğində müəyyənləşdirilib. Bu da uşaqlara və onlara qulluq edən analara dövlət qayğısının artmasını göstərir.

Qrafik 2.

Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı



Mənbə: Qrafik müəllif tərəfindən stat.gov.az materialları əsasında tərtib edilmişdir.


Dəfn üçün verilən birdəfəlik müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən artaraq 300 manat olmuşdur. Əmək pensiyası alanlar vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

2019-cu ildə işləyən əhaliyə dövlət tərəfindən uşağın anadan olmasına görə birdəfəlik 56,3 min nəfərə 8 778,9 min manat, 3 yaşından uşağla qulluğa görə 40,2 min nəfərə 10 552,9 min manat, dəfn üçün 39,7 min nəfərə 18 162,5 min manat məbləğində müavinətlər verilmişdir. Qrafik 3-də işləyən əhaliyə dövlət tərəfindən verilən ayrı-ayrı müavinətlərin 2014-2019-cu illər üzrə statistikası göstərilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illərdə Qarabağ müharibəsi əlili və şəhid ailələri müasir tələblərə cavab verən 9100-dən çox mənzil və fərdi ev, 7200-dən çox avtomobilə, o cümlədən son 1 ildə 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlliñliyi olan şəxs mənzil və fərdi evlə, 400 müharibə əlili avtomobilə təmin ediliblər. [8]

Əhalinin məşğulluğu problemi, respublikada baş verən islahatların səmərəliliyi, yeni müəssisələrin artması və istehsal güclərinin bazaryönü məhsul istehsalına və əməktutumlu sahələrin inkişafına yönəldilməsi ilə təmin olunur. İqtisadi fəal əhalinin məşğullüğünü təmin etmək üçün bütün mənbələr sahibkarlığın inkişafını stimullaşdırmaq tədbirləri həyata keçirir. Daha çox qeyri-istehsal və xidmət sahələrinin inkişafı hesabına əhalinin məşğullüğünün təmin edilməsi meyilləri əsas aparıcı siyasetdir. Özəlləşdirmə, azad iqtisadiyyat, ixracata stimul yaradılması və sahibkarlıq kömək meyilləri əhalinin məşğulluğu meyari baxımından həll edilir. Müasir şəraitdə məşğulluq problemini həll etmək, həmçinin yoxsulluq probleminin həlli baxımından, yaxud kredit resurslarının əhali yığımı cari təsərrüfat dövriyyəsi vasitəsilə həll olunur. Dövlət gənclərin məşğullığına diqqəti artırır, lakin bu problem hələ də qalmaqdadır.

Qrafik 3.



Mənbə: Qrafik müəllif tərəfindən stat.gov.az materialları əsasında tərtib edilmişdir.

Özünüməşgulluq programının əhatə dairəsi ötən illərə nisbətdə 2018-ci ildə genişləndirilərək 7 min 267, 2019-cu ildə 10 min 354, 2020-ci ildə isə 12 min nəfərə çatdırılmışdır.

Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsi, ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunması həyata keçirilən fasılısız tədbirlərin nəticəsidir. Amma Avropa İttifaqı ölkələrinin təcrübəsinin təhlili və bu ölkələrin sosial siyorta sisteminin təşkili aşağıdakı nəticələrin nəzərə alınmasını vacib etmişdir:

- Aİ ölkələrində (əsasən da Almaniyada) sosial müdafiə sistemi Azərbaycandakı kimi icbari sosial siyortaya əsaslanır, ona görə onun elementləri və maliyyə mexanizmləri, sosial siyorta sahəsində problemlər oxşardır.

- Sosial siyorta sahəsində problemlərin həlli üçün Aİ ölkələri yeni maliyyə mexanizmləri, özəl tibbi fondların cəlb edilməsini, könüllü tibbi siyortanın geniş istifadəsini nəzərdə tutur. Bu istiqamətlər hazırda Azərbaycanda da müzakirə edilir, hələlik tətbiqini tam geniş şəkildə tapmasa da bu istiqamətdə addımlar, hüquqi bazanın yaradılması həyata keçirilir.

Nəticə

Azərbaycan dövlətinin sosial siyaseti onun həyata keçirdiyi tədbirlərdə tam əksini tapır. Bu sahədə 2007-2020-ci illərdə bir sira təşkilatlı tədbirlər həyata keçirilmiş, ölkənin sosial inkişafının maddi əsası olan dövlət bündəsinin sosial istiqamətləri möhkəmlənmiş, sosial müdafiə tədbirləri artmış və yoxsulluğun ləğvi yolunda bir sira iqtisadi qanunlar, fərmanlar və proqramlar tərtib olunmuşdur. Hazırda əhalinin sosial müdafiəsi sisteminin inkişafında növbəti mərhələyə keçid baş verir ki, bu da dövlət sektorunun aparıcı rolunun əhalinin müxtəlif təbəqələrinə layiqli sosial müdafiə səviyyəsinin təmin edilməsi üçün əsas funksiyaları yerinə yetirən bir modeldən ictimaiyyətin nəzarət edəcəyi bir modelə keçidi olacaqdır. İctimaiyyətin və işgüzar dairənin əhalinin sosial müdafiəsi sisteminin prioritətlərinin və xüsusiyyətlərinin müəyyənləşdirilməsinə təsiri tədricən artmalıdır. Lakin sosial müdafiə sistemində aşağıda qeyd olunan problemlərin mövcudluğu da ehtimal oluna bilir:

- Konstitusiyanın əsas norması olan sosial dövlət anlayışının diskreditə olunması, son nəticədə siyasi problemlər doğurur, dövlət tərəfindən vətəndaşların sosial müdafiəsi ilə bağlı zəmanətləri yerinə yetirə bilməməsi ilə bağlı etirazların səslənməsinə və cəmiyyətdə sosial qeyri-sabitliyin yaranmasına gətirə bilir;
- Maliyyə problemləri yaranır ki, bu da dövlətin pul resurslarının əhəmiyyətli hissəsinin iqtisadi artım üçün istifadə oluna bilən zəminlərin yaradılmasına deyil, iqtisadi baxımdan qeyri-səmərəli istifadə olunmasına yönəldilməsi ilə izah edilir;
- Sosial-psixoloji problemlər yaranır ki, bu da cəmiyyətdə sosial apatiya və sosial himayədəqalma arzusunun artmasına işarə olə bilər;
- Sosial-iqtisadi problemlər kimi sosial müdafiə sisteminin fəaliyyətinin həqiqətən ehtiyacı olan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsirinin hissedilən olmaması ilə izah edilir;
- Əsas problemlərdən biri kimi sosial koməyin göstərilməsi üçün sosial müavinət və ya xidmətin formalasdırılması zamanı bəzi hallarda ailənin tərkibinin deyil, yalnız fərdin ehtiyacının nəzərə alınması və paralel olaraq bir neçə istiqamətdə ala biləcəyi müavinətin bir neçəsinin yalnız biri ilə seçim əsasında əvəzlənməsidir ki, bu da əhali tərəfindən narazılıq kimi qarşılana bilir.

Respublikamızda bu qeyd edilən problemlərin yaranmasının qarşısının alınması müasir dünya təcrübəsində sosial müdafiə sistemlərinin inkişafına öz töhfəsini verir.

ƏDƏBİYYAT

1. Əliyev A., Quliyev A. Sosial sferanın iqtisadi və metodoloji əsasları. Bakı: "Adiloğlu", 2005, 304 s., səh 103-104.
2. Аверин А.Н. Социальная политика и социальная ответственность предприятия. М.: Альфа - Пресс, 2008, 124 s, 71.
3. Жеребин В.М., Романов А.Н. Уровень жизни населения. М.: ЮНИТИ-ДАНА, 2002. 592с. сəh,132-133.
4. Савинов А.Н. Организация работы органов социального обеспечения: учебник / А.Н. Савинов. – М.: Академия, 2004. – 192 с.
5. Хижный Э. Государственная система социальной защиты граждан в странах запад-ной Европы. М.: УНИОН РАН, 2006, 272 с. Səh.10-11.
6. Экономический словарь. 2010. dic.academic.ru
7. Яковлева, Н.И. Социальное страхование молодежи: проблемы и перспективы / Н.И. Яковлева // Вестн БДПУ. Серия 2. 2013. – №3. – С. 39 – 44
8. https://www.sosial.gov.az/post_351746
9. <https://www.stat.gov.az/news/index.php?id=4456>

Гаджиага Бахыш оглы Рустамбеков
БГУ, кафедра "Мировой экономики", д.ф.з., проф.;

Ниджат Табиб оглы Исаков

**Анализ современного состояния системы социальной защиты населения
Азербайджана**

Резюме

Меры, принимаемые в области социальной защиты населения и ликвидации бедности в Азербайджанской Республике, влияют на рейтинг страны в мире. Укрепление социального обеспечения требует использования международного опыта в этой области. Статья посвящена как искоренению бедности, так и пособиям, гарантиям по социальному обеспечению и анализу результатов адресной социальной помощи. Результаты статьи дают возможность раскрыть положительные и отрицательные стороны социальной поддержки и изучить пути улучшения в будущем.

Ключевые слова: система социальной защиты, пенсии, адресная социальная помощь, потребность, пособие, безопасность.

Hajiaga Bakhysh Rustambekov
BSU, department of "World economy", prof.;

Nijat Gabib Isakov

Analysis of modern state of Azerbaijan's social protection system

Summary

The measures taken in the field of social protection of population and elimination of poverty in the Republic of Azerbaijan affect the country's rating and influence on the world. Strengthening social security requires the use of international experience in this area. The article focuses on both poverty eradication and the benefits, social security benefits, and the analysis of the results of targeted social assistance. The findings of the article provide an opportunity to reveal the positive and negative aspects of social support and explore ways to improve in the future.

Key words: social protection system, pensions, targeted social assistance, need, allowance, security.

Hafiz Şahhüseyn oğlu MUXTAROV
AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi;

İlyas Rəzzəq oğlu BABAYEV
AMEA-nın Zoologiya İnstitutunun dosenti

**XƏZƏR REGIONUNDA BİOMÜXTƏLİFLİYİN QORUNMASINDA (QUŞLAR
TİMSALINDA) VƏ SƏMƏRƏLİ İSTİFADƏSİNDE İQTİSADI, EKOLOJİ
FAKTORLAR VƏ BEYNƏLXALQ QANUNVERİCİLİYİN ƏHƏMİYYƏTİ**

Xülasə

Məqalədə Xəzərin Azərbaycan sektorunu və onun sahilinin biomüxtəlifliyi quşlar timsalında araşdırılmış, neft istehsalının biomüxtəlifliyi təsiri biotaya stress yaranan faktorlar kimi, ekoloji tarazlığın indikatoru kimi qiymətləndirilib. Xəzərin iqtisadi, bioloji resurslarının qorunmasında və ondan səmərəli istifadə edilməsində Beynəlxalq qanunvericiliyin əhəməniyyətindən bəhs edilir.

Açar sözlər: Xəzər dənizi, bioloji müxtəliflik, sahil quşları, neft istehsalı, Beynəlxalq Konvensiyalar, kommersiya, fauna, iqtisadi faktorlar.

GİRİŞ

Xəzər dənizi Yer kürəsində mövcud olan ən böyük axmaz göl, flora və faunanın nümunələrinə malik unikal su hövzəsidir. Avropa və Asiyadan kəsiyində yerləşir. Dibində okean tipli yer qatı olduğuna görə dəniz adlanır. Onun dünyasının başqa su hövzələrindən əsas fərqi dünya okeani ilə əlaqəsinin olmamasıdır.

Xəzər dənizi dünya okeanından təxminən 1,5 milyon il əvvəl ayrılmış və o vaxtdan onun ölçü və sərhədləri əhəməniyyətli dərəcədə dəyişmişdir. Xəzərin mövcud olduğu tarix boyu onun səviyyəsi əhəməniyyətli dərəcədə dəyişmişdir. Hal-hazırda dünya okeanı səviyyəsindən 27 m aşağıdır. Ətən 500 il ərzində onun səviyyəsi 6-7 m-ə qədər qalxmışdır. [7]

Xəzər qapalı ekosistem olduğu üçün onun ekoloji-biooloji və təbii resursları digər dənizlərdən kəskin fərqlənir. Dənizin fauna və florası olduqca zəngindir. Belə ki, onun faunası tipik dəniz faunasından ciddi şəkildə fərqlənir. Onun heyvan və bitki növlərinin əksəriyyəti endemikdir, yalnız burada yaşayır. Xəzərdə əsasən xərcəngkimilər və balıqlar üstünlük təşkil edir. Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşmişdir. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün əsas mənbəyidir. Ona görə də həmin balıqların genofondu çox ciddi şəkildə qorunmalıdır.

Xəzərin iqtisadi baxımdan varidati bununla tükənmir. Neft-qaz ehtiyatı potensialına görə o, dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Təxminən 150 ildir ki, Xəzərdə neft və qazın sənaye kəşfiyyatı və çıxarılması həyata keçirilir. Xəzərdə ən böyük neft ehtiyatları Qazaxıstan sahillərində aşkar olunmuşdur. Ancaq yataqların istismarı beş Xəzəryani ölkənin həmisi (İran müstəsna olmaqla, burada kəşfiyyat aparılmır) aparılır. Xəzər dənizinin Azərbaycan sektorunda karbohidrogenlərin ehtiyatı proqnozlaşdırma əsasında 10 milyard ton hesab olunur.

Bütövlükda Xəzər hövzəsi nəhəng neft və qaz ehtiyatına malik hövzədir və bu hövzədə payı olan Azərbaycan, Rusiya Federasiyası, Türkmenistan, Qazaxıstan, İran İslam Respublikası ilə yanaşı, dünyanın onrlarla inkişaf etmiş ölkəsi neft və qaz çıxarılmasında iştirak edir. Odur ki, burada iştirak edən hər bir ölkənin özünü iqtisadi və siyasi maraqları var. Bu gün dünyadakı bütün münaqişələrin kökündə neft-qaz ehtiyatlarına və kəmərlərinə nəzarət dayanır.

Xəzər dənizində böyük ehtiyatda neft və qaz ehtiyatları kəşf edildikdən sonra, onun ekoloji problemləri də artmağa başladı. Belə ki, Xəzər dənizi qapalı hövza olduğundan, özünəməxsus müvafiq problemləri var. Məsələn, təbii resursların kəmiyyətcə tükənməsi, antropogen və torpaqüstü təbii ekosistemlərin tənəzzülü, dəniz mühitinin çirkənməsi və su ekosistemlərinin tənəzzülü.

Xəzərin durumu hələ Sovetlər Birliyinin sonunda krizis dövrünün başlangıcı kimi qiymətləndirilirdi. Belə ki, 1992-ci ildə Volqa hövzəsi və Xəzərin sahil zonası "ekoloji fəlakət zonası" adlanmışdır.

Xəzər dənizin üçün ən təhlükəli çirkənmə tərkibində zərərlə kimyəvi maddələr olan tullantılarla çirkənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirkənməsində neft karbohidrogenləri böyük rol oynayır. Dəniz sularının neft məhsulları ilə çox çirkənməsi dənizin flora və faunasının azalmasına getirib çıxır. Vaxtilə dənizdə neft buruqlarının görünməsi elm və texnikanın nailiyyyəti sayılsada, bəzi alımlar bunun yaxın gələcəkdə zərərlə fəsadlar törədəcəyi barədə həyəcan dolu məlumatlar veriblər. Üstündən yarım əsrən çox keçməsinə baxmayaraq, həmin fikirlər özünü doğruldur və biz artıq Xəzərin dünya miqyaslı problemlərə çevrilidiyinin şahidiyik. Dənizin 1980-ci ilə qədər yalnız neft yataqları akvatoriyası və neft emalı müəssisələrinin çirkəb suları tökülen zonası idisə, 1980-ci ildən sonra belə çirkənmə dənizin hər yerində yayılmışdır. Artıq Xəzərin ekoloji problemləri bütün dünyani narahat edir. Bakı sahili isə Xəzərin ən çirkəli hissəsidir. Planetimizdə Xəzər dənizi qədər amansız depressiyaya məruz qalan başqa sututlar tapmaq çətindir. [7]

Xəzərdə neftin çıxarılması və emalının artması ilə əlaqədar qəza hadisələri da baş verir. Belə ki, 60-ci illərdə Xəzərin orta və cənub şelfində qəza nəticəsində dənizə 4000 ton, aylarla mənbədən sönməyən yanğın, fəaliyyətdə olan qrifonlardan 20 min ton qaz-neft kondensatı axmışdır. Dəniz mühitinə neftin tökülməsi quşlara və onların koloniyalarına böyük təhlükə törədir. Belə ki, 1945-ci ildə Pirallahi adasındaki neft kamardında baş verən qəza nəticəsində kamardən tökülmən bir neçə min ton xam neftin dənizdə hərəkəti nəticəsində təkcə Səngəçal sahilərində 35 min suda üzən quşlar mahv edilmişdir. [6]

Neft-qaz sənayesinin inkişafı balıqcılıq təsərrüfatına da öz mənfi təsirini göstərir. Hesablama lara əsasən, bu səbəbdən nərə balığı təsərrüfatına dəyən zərər 6 milyard, kürű biznesinə dəyən ziyan 10 milyard dollar təşkil edir. Xəzər olduqca unikal ekosistemdir. Onun qorunması təkcə regional dövlətlərin yox, planetin işidir. Xəzərə yalnız bir ölkənin yox, 5 sahilyanı ölkənin qayığı göstərməsi vacibdir. [4, 8]

Vaxtilə ABŞ prezidenti olmuş Con Kennedinin dediyi "Coğrafiya bizi qonşu, tarix bizi dost, iqtisadiyyat bizi tərəfdaş, zərurət isə müttəfiq etdi" fikirləri bu gün nə qədər real və zəruri səslənir. Belə ki, ekoloji böhran nəticəsində keçmişdə dünyada ən məhsuldar su hövzələri arasında duran Xəzər dənizi son onilliklərdə öz öncül mövqeyini itirməkdədir.

Xəzərin sahil hissəsinin biomüxtəlifliyinin qorunmasında quşların əhəmiyyəti

Xəzər qapalı ekosistem olduğundan onun ekoloji-biooji resursları da digər dənizlərdən kəskin fərqlənir. Belə ki, onun heyvan və bitki növlərinin əksəriyyəti endemikdir, yalnız burada yaşayır. Burada əsasən, xərcəngkimilər və balıqlar üstünlük təşkil edir. Xəzərin sahil hissəsi quşlar üçün də çox əlverişli məkanıdır.

Azərbaycanda qeydə alınan 369 növ quşdan 124-ü monotipikdir, yəni yarımnövü yoxdur. Onların 27%-i qışlayan növlərdir, yəni bizə şimal regionlarından gelir, Azərbaycan ərazisində qışlayır, yaza isə geri qayıdır. [5] Qışlayan quşların böyük əksəriyyəti Xəzərin cənub-qərbində və Kür-Araz ovalığının bəzi hövzələrində cəmlənir. Köçəri quşlar (Şimaldan Cənuba və əksinə, uçar-kən respublikamızdan ölüb keçir) ornitofannanın 10%-ni təşkil edir. Bu onunla izah edilir ki, Azərbaycan artıq bu növlərin müntəzəm qışlama sahəsində yerləşir.

Xəzərin Abşeron yarımadasında 230 növ quş qeydə alınmışdır. [2, 3] Çoxalma dövrü burada 80-ə yaxın növ rast gəlinir, onlardan 54-ünün bu regionda yuvalaması müəyyən edilmişdir. Dəniz quşları içərisində sahildə yuvalayan kolisional növlər xüsusilə çoxdur. Qızılıağac Milli Parkı yuvalayan növlərlə daha zəngindir.

Xəzərin su-bataqlıq sahələri beynəlxalq əhəmiyyət daşıyır. Burada yaşayan (100-dən artıq növ) su quşları (ördək, qu quşu və s.) bataqlığa üstünlük verən növlərdir. [10] Bu ərazilərdən milyonlarla quşun miqrasiya yolu keçir. Keçmiş Sovet İttifaqı və ona yaxın şimal rayonlarından uşub gələn quşlar hər il buradan uşub keçir. Miqrasiya yalnız bir məqsədə xidmət edir: yəni onun hesa-

bına quş ekoloji baxımdan daha əlverişli şərait olan yerə köçür.

Xəzər dənizinin qərb sahili quşların qədim köç yoludur. Azərbaycan çərçivəsində olan yolun bu hissəsi miqrasiya üçün ideal yerdür. Quşların yaz növü martda intensiv gedir, lakin hava şəraitini miqrasiyanın gedişinə təsir göstərir. Xəzər regionundan hər il 10-12 milyon su-bataqlıq quşu mülvəqqəti siğınacaq kimi istifadə edir. Xəzərdə qışlayan quşların sayı 3-3,5 milyona çatır. Bu keçmiş Sovet məkanında qışlayan quşların 50%-ni təşkil edir. Yaz və payız miqrasiyalarından əlavə quşların böyük bir hissəsi regionda yaz-yay yuvalaması və yayın sonunda lələkdayışmə zamanı rast galınır. Quşların sıx konsentrasiyası sahil zonada, digər bir hissəsi açıq dənizdə müşahidə olunur. Sahil qamış cəngəllikləri su quşlarının böyük toplantı yerlərindən biridir. Bu yerlər əksər növ heyvanların, xüsusilə da quşların potensial ərazisi olub, su quşlarının yaşayış ərazisi kimi beynəlxalq əhəmiyyətli su-bataqlıq sahələri (Ramsar konvensiyası) siyahısına daxildir.

Azərbaycan quş ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün kiçik ərazisində 15-dən çox beynəlxalq əhəmiyyətli su-bataqlıq sahələrinin və 1,2-1,3 milyon yalnız qışlayan, 10 milyondan çox köç edən və yalnız Xəzərin sahili boyu 200 mindən çox yuvalayan su-bataqlıq quşu olan unikal bir ölkədir. Bu xüsusiyətlərinə görə Avropana Azərbaycan yalnız Böyük Britaniyadan geri qalır. Burada Qafqaza məxsus bütün endemik növlər və əksər yarımnövlərə rast gəlinir.

Təbii mühafizəye dair beynəlxalq qanunvericiliyin əhəmiyyəti

Hal-hazırda canlı təbiətin qorunmasına dair məlum olan beynəlxalq konvensiyaların siyahısı kifayət qədər çoxdur. Təbiəti mühafizə sahəsində beynəlxalq hüququn əsas prinsipləri bir tərəfdən canlı təbiət, digər tərəfdən isə "sərhədsiz təbiət" haqqda təsəvvürlər daxil edilməklə bütün ölkələrin öz təbii resursları üzərində suverenliyini tanımaqdır. Hər hansı bir növün məkanda yayılması, dövlət sərhədlərindən asılı deyil. Çünkü, vəhi təbiətin resurslarının səmərəli istifadəsi və onun effektli qorunması çox ölkələrin əməkdaşlığı olmadan mümkün deyil.

Beynəlxalq konvensiyaların məzzi, ilk növbədə təbiəti mühafizə fəaliyyətinin ümumi məqsədi və prioritətlərini müəyyənləşdirmədən, razılışmada öz əksini tapan bütün region üçün təməmli cəhəti nisbətən həssas növ və ekosistemlərin siyahısını təyin etməkdən, qoruma tədbirlərinin unifikasiyası (vahid şəkər salınması) və mümkün qədər təbiəti mühafizə qanunvericiliyindən ibarətdir.

Hətta birbaşa qadağa və məhdudiyyəti olmayan beynəlxalq sənədlər belə tabliğat aspektindən az əhəmiyyət kəsb etmir. Hər hansı bir növün həssas və ya nəslə kəsilməkdə olan növlərin beynəlxalq siyahısına salınması onun ölkə daxilində ictimai statusunu artırır, bu növün belə qorunub saxlandığı ölkələrin üzərinə mənəvi məsuliyyəti artırır. [9]

Mühafizə olunan obyektlərə münasibətinə görə bütün beynəlxalq razılaşmaları iki yerə ayırmak olar:

1. Müəyyən ərazilərin qorunmasına yönəlmüş;
2. Bütünlükdə yaşadığı ərazilən asılı olmayıaraq növ müxtəlifliyinin və ya ayrı-ayrı növlərin qorunmasına yönəlmüş.

Birinci qrupa iki global konvensiya: 1) "Su-bataqlıq sahələrinin qorunması haqqında" (Ramsar, İran, 1971), 2) "Ümumdünya irsinin qorunması haqqında" konvensiya daxildir.

"Ramsar Konvensiyası" su-bataqlıq quşlarının yaşayış yerləri kimi beynəlxalq əhəmiyyəti olan sahələri qorumaq üçündür. Azərbaycan bu Konvensiyani 2000-ci ildə imzalayıb. Hər ölkənin bu siyahıya rəsmi qaydada su-bataqlıq sahələri salınır. Azərbaycanda bu Konvensiyanın siyahısına Qızılıağac və Ağgöl qoruğu daxil edilib [1, AQK]. Bu Konvensiyaya daxil olan su sahələrinin siyahısı YUNESKO-da saxlanılır və müqavilənin şartlarına əməl olunmasına, quşların öyrənilməsi və monitorinqi işlərinə Su Quşlarını Öyrənən Beynəlxalq Büro (SQÖBB) və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) nəzarət edir. Azərbaycanın ornitofaunasına daxil olan növlərdən 33-ü Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırımızi Siyahısına daxil edilmişdir. Bu növlərdən 9-u Azərbaycanın Qırımızi Kitabına (AQK) daxil edilmişdir.

İkinci qrupa: 1) "Biomüxtəlifliyin qorunmasına dair konvensiya" (Rio-de Janeyro, 1992); 2) "Miqrasiya edən vəhi heyvan növlərinin qorunmasına dair" (Bonn, 1979); 3) "Fauna və floranın nəslə kəsilməkdə olan növlərinin beynəlxalq alveri haqqında konvensiya" (Vaşington, 1973).

1) "BİOLOJİ MÜXTƏLİFİK ÜZRƏ KONVENTSIYA". 1999-cu ilin may ayına kimi Avropa Birliyinin 175 ölkəsi tərəfindən ratifikasiya olunmuşdur. Əsas məqsədi dünya üzrə biomüxtəlifliyi, o cümlədən ən qiymətli yaşayış yerlərini və nəslə kəsilməkdə olan növləri qorumaqdır. Bu konvensiya ərazinin biomüxtəliflik üçün çox vacib olduğunu təyin edir. Uzunmüddətli ekoloji sabitliyin qorunması üçün vacib konvensiyalardan biridir.

2) "BONN KONVENTSIYASI" və yaxud "Migrasiya edən vəhşi növlərin qorunub saxlanılması haqqında Konvensiya". 1979-cu ildə Bonn şəhərində imzalansa da, 1983-cü ildə qüvvəyə minib.

Konvensiyanın əsas məqsədi 1) Dəniz, quru və havada miqrasiya edən, nəslə kəsilməkdə olan növləri bütün növ areali boyu qoruyub saxlamaq; 2) Növlərin yaşama areallarının mühafizəsi və bərpası; 3) Miqrasiya edən, xüsusilə mühafizə statusu qeyri-məqbul olan quş növlərinin xeyri üçün, həmçinin beynəlxalq əməkdaşlıqda müsbət nəticələrin əldə olunması üçün müqavilələrin bağlanmasına say göstərmək.

3) "Nəslə kəsilmək təhlükəsində olan fauna və flora növlərinin ticarətinin (alverinin) məhdudlaşdırılması haqqında konvensiya" (CIIIB).

Bu konvensiya 1999-cu ildə Azərbaycan tərəfindən imzalanıb və ratifikasiya olunub. Bunun əsas məqsədi təbiətdən külli miqdarda heyvan və quş növlərinin tutulub kommersiya məqsədilə başqa ölkələrə ixrac edilməsinin qarşısının alınmasıdır. Bunun üçün 3 siyahı tərtib edilmişdir.

Birinci siyahıya ticarəti qəti qadağan edilmiş növlər daxildir.

İkinci siyahıya birincidəki növlərin nəsilləri daxil edilir ki, bunların ticarəti ölkənin xüsusi idarəsinin icazəsi ilə ola bilər.

Üçüncü siyahıdakı növlərin ixracı hər bir üzv ölkə tərəfindən məhdudlaşdırıla bilər. Çünkü, müxtəlif ölkələrdən çox sayıda nadir və kökü kəsilməkdə olan quş növlərinin çıxarılması cəhdələri olur.

Azərbaycan ornitofaunasından 14 dəstəyə, 22 fəsiləyə aid 56 növ SITES-in əlavəsinə daxil edilmişdir. AQK-ya daxil olan növlərdən 5-i (qırınlıq qutan, aqquruq dəniz qartalı, imperator (məzar) qartalı, şahin qızılıq, adı baladöydaq) birinci əlavəyə, digərləri ikinci əlavəyə daxil edilmişdir.

Yuxarıda qeyd olunan konvensiyalardan başqa su-bataqlıq quşlarının qorunması üçün: "Avro-Avraziyada köç edən su-bataqlıq quşlarının qorunub saxlanılması haqqında saziş" (AEWA, Haggag 1995) 1998-ci ildən qüvvəyə minib. Azərbaycan 2000-ci ildə bu konvensiyani imzalayıb. Məqsəd Avro-Avraziyada köç yollarında su-bataqlıq quşlarının köç edən populyasiyalarının, o cümlədən onların yaşayış yerlərinin qorunub saxlanması və bərpasıdır. Saziş 120 ölkənin 560 milyon kvadrat km ərazisində 170 növə aiddir. Azərbaycan ornitofaunasından 9 dəstəyə, 17 fəsiləyə aid 107 quş növü bu siyahıya daxildir. Bu növlərdən 12-si AQK-ya, 13 növ isə BTMI-nin siyahısına daxil edilmişdir [1, AQK].

Bəşər övladı üçün biomüxtəlifliyin qorunub saxlanması getdikcə mühüm əhəmiyyət kəsb edir. Biota ekoloji tarazlığın indikatorudur. Bu xüsusilə də dünyanın unikal su hövzəsi olan Xəzər dənizinə aiddir. Xəzər dənizi unikal iqlim şəraitinin müxtəlifliyi olan sahil landşaftına malikdir. O, Xəzərətrafı ölkələrin Qırmızı kitabına daxil edilmiş bir çox quş növlərinin yaşayış əraziləridir. Xəzər biotası sahil quşlarının nəhəng populyasiyalarını özündə cəmləşdirir. Burada yayılmış quşların bəziləri nadir və təhlükədə olan növlər cərgəsinə aiddir. [9]

Xəzərin biomüxtəlifliyinə ən təhlükəli risk faktoru sahil ərazilərinin səhralaşmasıdır. Səhralaşma təbii və antropogen faktorlar ilə bağlı olan hadisədir. Bunların nəticəsi olaraq torpağın neflə çirkənməsi, torpaq və bitki örtüyünün gözlənilməz istiqamətdə formalması və parçalanması baş verir. Bu da öz növbəsində quşların miqrasiya yolunda müvəqqəti sığınacaq yerlərinin dağılıması ilə nəticələnir.

Sahil ekosistemlərinə antropogen təsirlər (əsas təsərrüfat fəaliyyəti) nəticəsində əksər növ quşların ənənəvi miqrasiya yolu və yuvalama yerləri dəyişir. Arealın kiçilməsi və populyasiyanın sıxlığının azalması, həmçinin quşların neft gölməçələrinə düşməsi nəticəsində kütləvi qırılması baş verir. [2]

Biomüxtəlifliyin qorunmasında iqtisadi faktorlar

Xəzərin biomüxtəlifliyinin qorunmasının bir çox prioritet sahələri mövcuddur. Bunlardan sosial və iqtisadi şərait də biomüxtəlifliyin qorunmasında əhəmiyyətli yer tutur. Onların inkişafı istehsalın və texnologiyanın alternativ formalarının yaxşılaşmasına imkan verməklə, dəniz və sahil bioresurslarının səmərəli istifadə olunmasına, bu sahələrdə antropogen gərginliyin aşağı düşməsinə şərait yaradır. Eyni zamanda, çirkənmənin azaldılmasına, təbiətdən istifadənin səmərəliləşdirilməsinə, təmiz texnologiyanın düzgün istiqamətlərə yönəlməsi iqtisadi açarların hazırlanmasına və onların düzgün işləməsinə şərait yaratmasıdır.

Çay deltalarında quşların yuvalaması üçün əlverişli ekoloji şəraitin təmin olunmasında sudan səmərəli istifadə mühüm rol oynamaqla, çayların təbii hidroqrafiyasına uyğun olaraq və onların mühafizəsinə aid tədbirlərin uzalaşdırılmasını tələb edən müxtəlif növlərin və taksonomik qrupların qorunmasına dair iki və daha çox tərəflərə dövlətlərarası razılışmaya qoşulmağa dəvət edir (Mokievski V.O., 2000). [9]

Noticə

Hazırda Azərbaycanın ərazisində ən qiymətli və müdafiəsiz biotanın qorunması məqsədilə ölkə ərazisinin 5%-ni tutan ünumlu sahəsi 47800 ha 12 dövlət qoruğu, 21 dövlət yasaqlığı və 9 Milli Parkı (Ordubad, Şirvan, Ağ Çöl, Hirkan, Altıağac, Abşeron, Qızılıağac, Şahdağ, Qobustan) vardır.

Bütün Xəzəryanı dövlətlər üçün eyni əhəmiyyət kəsb edən qanunvericilik bazasının və standartlarının işlənib hazırlanması, məlum qanunvericilik aktlarının biomüxtəliflik haqqda olan konvensiya ilə və təbiətin qorunmasına dair milli qanunlar ilə tam uyğunlaşdırılması vacibdir.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. II nəşr, Fauna. Bakı, "Şərq-Qərb", 2013, 618 s.
2. Araeva N.Ч., Султанов Е.Г. Орнитофауна о красноте Сангачальского нефтяного терминала в изменившихся экологических условиях в период гнездования птиц. В кн: Экологический мониторинг побереж.... Большого Баку и Сумгайта (материалы семинара) 23.07.1999, Баку, 1999, с. 17-22
3. Babayev İ., Əsgərov F., Əhmədov F. Bioloji müxtəliflik: Xəzərin Azərbaycan hissəsinin suda üzən quşları. Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007, 136 s.
4. Qasimov Ə. Xəzər dənizi. Bakı, 1998.
5. Mustafayev Q.T. Azərbaycanda ornitofaunanın taksonomik spektri. Bakı, BDU, 2004, 32 s.
6. Muxtarov H.S., Hüseynov R.Ə. Xəzərdə neft istehsalı və ornitofaunasının ekoloji təhlükəsizliyi. Beynəlxalq elmi-praktik konfrans. Bakı, 2012, s. 219-221.
7. Salmanov M.A. Экология и биологическая продуктивность Каспийского моря. Баку, "Исмаиль", 1999, 398 с.
8. Salmanov M.A. "Каспий вчера, сегодня и завтра". Баку, 2000.
9. Sultan-zade F., Gumbatova C. Основы мониторинга биоразнообразия Каспия для начинающих экологов. "ЭкоСфера", Баку, 2001, 160 с.
10. Экология Северо-Каспийского Региона. Доклад ОКНОН (Оффшор Казахстан Интернационал Оперейтинг Компания), Электронная Версия, 1999.

*Хафиз Шахгусейн оглы Мухтаров
ведущий научный сотрудник Институт Зоологии
НАН Азербайджана;*

*Ильяс Рazzаг оглы Бабаев
Ведущий научный сотрудник Институт зоологии
НАН Азербайджана, доцент*

**Значение экономических, экологических факторов и международного
законодательного права в охране биоразнообразия Каспийского региона
(на примере птиц) и его рационального использования**

Резюме

В статье определяется биоразнообразие Азербайджанского сектора Каспийского моря и его прибрежной части (на примере птиц), приводится оценка влияния нефтяных загрязнений, как стресс-фактора для биоты и индикатора экологического равновесия. Описывается значение международного законодательного права в деле охраны и рационального использования экономических и биологических ресурсов Каспия.

Ключевые слова: Каспийское море, биологическое разнообразие, береговые птицы, добывча нефти, Международные Конвенции, коммерция, фауна, экономические факторы.

*Hafiz Shahhuseyn Mukhtarov
leading Researcher of the Institute of Zoology
NAS of Azerbaijan;*

*Ilyas Razag Babayev
leading Researcher of the Institute of Zoology
NAS of Azerbaijan, Associate Professor*

**Value of economic, environmental factors and international legislative law in the protection
of Caspian region biodiversity (by the example of birds) and its rational use**

Summary

The article determines the biodiversity of the Azerbaijan sector of the Caspian Sea and its coastal part (on the example of birds). provides an assessment of the influence of oil pollution, as a stress factor for biota and as an indicator of ecological balance. The importance of international legislative law in the protection and rational use of the economic and biological resources of the Caspian is described.

Key words: Caspian sea, biological diversity, coastal birds, oil production, International Conventions, commerce, fauna, economic factors.